

[illegible]

2.1.2.1.1	suya kanalizasiya və tullantı sularının axıdılmasına görə										
2.1.2.1.2	elektrik enerjisinə görə										
2.1.2.1.3	təbii qaza görə										
2.1.2.1.4	istilik enerjisinə görə										
2.1.2.1.5	digər kommunal xidmətlərə görə										
2.1.2.2	Rabitə xidmətlərinə görə										
2.1.2.2.1	mobil və stasionar telefon rabitəsinə görə										
2.1.2.2.2	internet xidmətlərinin alışına görə										
2.1.2.2.3	digər rabitə xidmətlərinə görə										
2.1.2.3	Nəqliyyat xidmətlərinə görə										
2.1.2.3.1	quru nəqliyyatına görə										
2.1.2.3.2	su nəqliyyatına görə										
2.1.2.3.3	hava nəqliyyatına görə										
2.1.2.3.4	dəmir yolu nəqliyyatına görə										
2.1.2.3.5	boru kəməri nəqliyyatına görə										
2.1.2.3.6	digər nəqliyyatlara görə										
2.1.2.4	Digər xidmətlərə görə										
2.1.2.4.1	tikili və avadanlıqların cari təmirinə görə										
2.1.2.4.2	nəqliyyat vasitələrinin cari təmirinə görə										
2.1.2.4.3	audit və məsləhət xidmətlərinə görə										
2.1.2.4.4	nəqliyyat və avadanlıqlara texniki baxış və ya xidmətlərə görə										
2.1.2.4.5	təmizlik işlərinə görə										
2.1.2.4.6	reklam, elan, mətbuat və bu qəbildən olan xidmətlərə görə										
2.1.2.4.7	mühafizə xidmətinə görə										
2.1.2.4.8	bank xidmətinə görə										
2.1.2.4.9	icarəyə görə										
2.1.2.4.10	icbari sığortaya görə										
2.1.2.4.11	könüllü sığortaya görə										
2.2	İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər										
2.2.1	Əməkhaqqı və ona bərabər tutulan ödənişlər										
2.2.1.1	İşçilərin əməkhaqqı və sair pul ödənişləri										
2.2.1.2	Əməkhaqqı üzrə digər ödənişlər										
2.2.1.3	Fiziki şəxslərdən gəlir vergisi										
2.2.1.4	İşçilərin məcburi dövlət sosial sığorta haqqı										
2.2.1.5	İşçilərin işsizlikdən sığorta haqqı										
2.2.1.6	İşçilərin icbari tibbi sığorta haqqı										
2.2.2	Əməkhaqqı fondundan ayırmalar üzrə məcburi ödənişlər										
2.2.2.1	Əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta haqqı										
2.2.2.2	Əməkhaqqı fondundan işsizlikdən sığorta haqqı										
2.2.2.3	Əməkhaqqı fondundan işçilərin icbari tibbi sığorta haqqı										
2.3	Mənfəət vergisi ödənişi üzrə xaricəlmələr										
2.4	Digər vergilərə görə xaricəlmələr										
2.4.1	Əlavə dəyər vergisi										
2.4.2	Əmlak vergisi										
2.4.3	Torpaq vergisi										
2.4.4	Digər vergilər										
2.5	Digər ödənişlərə görə xaricəlmələr, o cümlədən										
2.5.1	Ezamiyyə ödənişləri										
2.5.1.1	Ölkədaxili ezamiyyələrə görə										
2.5.1.2	Xaricə ezamiyyələrə görə										
2.5.2	Sosial tədbirlərin təşkili üzrə ödənişlər										
2.5.3	Nümayəndəlik üzrə ödənişlər										
2.5.4	Kədr hazırlığı üzrə ödənişlər										
2.5.5	Elmi tədqiqat və təcrübə konstruktör işlərinə çəkilən ödənişlər										
2.5.6	Digər ödənişlərə görə sair xaricəlmələr										
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti											
II. İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti											
3.	Cəmi daxilolmalar										
3.1	Torpaq, tikili və avadanlıqların satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları										
3.2	Qeyri-maddi aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları										
3.3	Digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları										
3.4	Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sənədlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları, istisna olmaqla)										

4.6	Digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricəlmaları											
4.7	Fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri											
4.8	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxiləlmaları və xaricəlmaları											
4.9	İnvestisiya fəaliyyəti üzrə digər daxiləlmalar											
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti (3 + 4)												
III. Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti												
5	Cəmi daxiləlmalar											
5.1	Səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxiləlmaları, o cümlədən											
5.1.1	Səhmlərin buraxılması											
5.1.2	Emissiya gəliri											
5.2	Dövlət əsaslı vəsait qoyuluşu üzrə daxiləlmalar											
5.2.1	Dövlət büdcəsindən daxiləlmalar											
5.2.2	Dövlət Neft Fondundan daxiləlmalar											
5.2.3	Digər dövlət vəsaitlərindən daxiləlmalar											
5.3	İstiqrazların, borc sənədlərinin, veksellərin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxiləlmaları, o cümlədən											
5.3.1	Dövlət zəmanətli kreditlər (borclar) üzrə daxiləlmalar											
5.3.2	Digər kreditlər (borclar) üzrə daxiləlmalar											
5.4	Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxiləlmaları											
5.4.1	Dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üzrə daxiləlmalar											
5.4.2	Digər məqsədli maliyyələşdirmələr üzrə daxiləlmalar											
5.5	Maliyyələşdirmə fəaliyyəti üzrə digər daxiləlmalar											
6	Cəmi xaricəlmalar											
6.1	Müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricəlmaları											
6.2	Borclar şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmaları											
6.2.1	dövlət zəmanətli kreditlər üzrə											
6.2.2	digər kreditlər (borclar) üzrə											
6.3	Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmaları											
6.4	Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəlmaları											
6.5	Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəlmaları											
6.5.1	Təbii müəssisəyə dividend ödənişi											
6.5.2	Dövlət büdcəsinə dividend ödənişi											
6.5.3	Digər paylar üzrə dividend ödənişi											
6.5.4	Digər ödənişlər											
6.6	Faizlər şəklində pul vəsaitlərinin xaricəlmaları											
6.6.1	dövlət zəmanətli kreditlər üzrə											
6.6.2	digər kreditlər üzrə											
6.6.3	icarə faizi											
6.7	Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxiləlmaları və xaricəlmaları											
6.8	Maliyyələşdirmə fəaliyyəti üzrə digər ödənişlər											
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti (5 + 6)												
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)												
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti												
Hesabat ilinin əvvəlinə pul vəsaitlərinin qalıqı												
Bank və kassa hesablarının qalıqı												
Xüsusi hesabların qalıqı												
Bank depoziti və ya əmanətlərin qalıqı												
Müştəri hesablarının qalıqı												
Digər pul vəsaitlərinin qalıqı												

İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)												
Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri												
Hesabat ilinin sonuna pul vəsaitlərinin qalığı												
Bank və kassa hesablarının qalığı												
Xüsusi hesabların qalığı												
Bank depoziti və ya əmanətlərin qalığı												
Müştəri hesablarının qalığı												
Digər pul vəsaitlərinin qalığı												

Qeyd:

1. Təsdiq olunmuş büdcəyə münasibətdə son üç sütun doldurulmur.
2. Büdcə layihəsi hər bir göstərici üzrə əsas götürülmüş fərziyyələri ehtiva edən arayış ilə birlikdə təqdim edilir. Arayış word, excel, powerpoint və ya pdf formatlarından birində ola bilər.

Forma 1-1-2
Mənfəət və ya zərər haqqında proqnoz məlumatlar

Büdcə ili: 20__

Dövlət müəssisəsinin adı: _____

manat
(ƏDV-siz)

№-si	Göstəricilərin adı	Ötən il üzrə fakt	Cari il üzrə gözlənilən	Ortamüddətli dövr üzrə proqnoz							
				Növbəti il üzrə					Sonrakı üç il üzrə		
				Cəmi	I rüb	II rüb	III rüb	IV rüb	20__ il	20__ il	20__ il
1	2	3	4	5	6	7	8	9	10	11	12
60	Əsas əməliyyat gəlirləri										
70	Satışın maya dəyəri üzrə xərclər										
	Umumi mənfəət (zərər)										
71	Kommersiya xərcləri										
72	İnzibati xərclər										
61	Sair əməliyyat gəlirləri										
73	Sair əməliyyat xərcləri										
	Əməliyyat mənfəəti (zərəri)										
	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay										
81	Investisiya fəaliyyətindən gəlirlər										
63	Investisiya fəaliyyətindən xərclər										
	Maliyyə fəaliyyətinə və vergi qoymaya qədərki mənfəət										
75	Maliyyə fəaliyyətindən gəlirlər										
	Maliyyə fəaliyyətindən xərclər										
	Vergi qoymadan əvvəl mənfəət (zərər)										
90	Vergi xərcləri										
	Fəaliyyətin davam etdirilməsindən yaranan mənfəət										
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan zərər										
341	Hesabat dövründə xalis mənfəət (zərər), o cümlədən qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)										
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)										
331	Torpaq, tikili və avadanlıq obyektlərinin yenidən qiymətləndirilməsi										
332	Məzənnə fərqləri										
	Gözlənilən kredit zərəri										
	Digər məcmu gəlir, o cümlədən										
	qeyri-nəzarət payları üzrə digər məcmu gəlir										
	əsas cəmiyyətin sahiblərinin digər məcmu gəliri										
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)										

Qeyd

Təsdiq olunmuş büdcəyə münasibətdə son üç sütun doldurulmur.

Forma 1-1-3
Maliyyə vəziyyəti haqqında proqnoz məlumatlar
Büdcə ili: 20__

Dövlət müəssisəsinin adı: _____

manat

№-si	Bölmə/Maddələrin adı	Ötən il üzrə fakt	Cari il üzrə gözlənilən	Növbəti ilin yekunu üzrə proqnoz
1	2	3	4	5
1	Cəmi aktivlər			
1.1	Uzunmüddətli aktivlər			
1.1.1	Qeyri-maddi aktivlər			
1.1.2	Qudvil			
1.1.3	Torpaq, tikili və avadanlıqlar			

1.1.4	İnvestisiya mülkiyyəti			
1.1.5	Bioloji aktivlər			
1.1.6	Təbii sərvətlər			
1.1.7	İştirak payı metodu ilə uçota alınmış investisiyalar			
1.1.8	Təxirə salınmış vergi aktivləri			
1.1.9	Uzunmüddətli debitor borcları			
1.1.10	Sair uzunmüddətli maliyyə aktivləri			
1.1.11	Sair uzunmüddətli aktivlər			
1.2	Qısamüddətli aktivlər			
1.2.1	Ehtiyatlar			
1.2.2	Qısamüddətli debitor borcları			
	Pul vəsaitləri və onların ekvivalentləri, o cümlədən			
1.2.3	pul vəsaitləri			
1.2.3.1	pul vəsaitlərinin ekvivalenti			
1.2.4	Sair qısamüddətli maliyyə aktivləri			
1.2.5	Sair qısamüddətli aktivlər			
2	Cəmi kapital və öhdəliklər			
2.1	Kapital			
2.1.1	Ödənilmiş nominal (nizamnamə) kapital			
2.1.2	Emissiya gəliri			
2.1.3	Geri alınmış kapital (səhmlər)			
2.1.4	Kapital ehtiyatları			
	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)			
2.1.5				
2.2	Öhdəliklər			
2.2.1	Uzunmüddətli öhdəliklər			
	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
2.2.1.1	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
2.2.1.2	Təxirə salınmış vergi öhdəlikləri			
2.2.1.3	Uzunmüddətli kreditör borcları			
2.2.1.4	Sair uzunmüddətli öhdəliklər			
2.2.1.5				
2.2.2	Qısamüddətli öhdəliklər			
	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər			
2.2.2.1	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
2.2.2.2	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər			
2.2.2.3	Qısamüddətli kreditör borcları			
2.2.2.4	Sair qısamüddətli öhdəliklər			
2.2.2.5				

Qeyd:

Təsdiq olunmuş büdcəyə münasibətdə son üç sütun doldurulmur.

Forma 1-1-4-1
Ticarət debitor borclarına dair proqnoz məlumat
Büdcə ili: 20__

Dövlət müəssisəsinin adı: _____

manat

Göstəricinin adı	Ötən il üzrə fakt	Cari il üzrə gözlənilən	Növbəti il üzrə proqnoz
1	2	3	4
Debitor borcu – hesabat dövrünün əvvəlinə			
Dövr ərzində satışlar, o cümlədən			
<i>Təbə olduğu müəssisədən</i>			
<i>Törəmə müəssisələrdən</i>			
<i>Nəzarət edilən birgə müəssisələrdən</i>			
<i>Qrupa daxil olan digər müəssisələrdən</i>			
Satışlardan daxilolmalar, o cümlədən			
<i>Təbə olduğu müəssisədən</i>			
<i>Törəmə müəssisələrdən</i>			
<i>Nəzarət edilən birgə müəssisələrdən</i>			
<i>Qrupa daxil olan digər müəssisələrdən</i>			
digər düzəlişlər			
Debitor borcu – hesabat dövrünün sonuna			

Qeyd:

Təsdiq olunmuş büdcəyə münasibətdə son üç sütun doldurulmur.

Forma 1-1-4-2
Ticarət kreditör borclarına dair proqnoz məlumat
Büdcə ili: 20__

Dövlət müəssisəsinin adı: _____

manat

Göstəricinin adı	Ötən il üzrə fakt	Cari il üzrə gözlənilən	Növbəti il üzrə proqnoz
1	2	3	4
Kreditör borcu – hesabat dövrünün əvvəlinə			
Dövr ərzində alışıqlar, o cümlədən			
<i>Təbə olduğu müəssisədən</i>			
<i>Törəmə müəssisələrdən</i>			
<i>Nəzarət edilən birgə müəssisələrdən</i>			
<i>Qrupa daxil olan digər müəssisələrdən</i>			
Alışıqlara görə ödənişlər, o cümlədən			
<i>Təbə olduğu müəssisədən</i>			
<i>Törəmə müəssisələrdən</i>			
<i>Nəzarət edilən birgə müəssisələrdən</i>			
<i>Qrupa daxil olan digər müəssisələrdən</i>			
Digər düzəlişlər			
Kreditör borcu – hesabat dövrünün sonuna			

Qeyd:

Təsdiq olunmuş büdcəyə münasibətdə son üç sütun doldurulmur.

2 nömrəli əlavə

Forma 2

Pul vəsaitinin hərəkətinə dair aylıq məlumatlar

— —-c_ il tarixə

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı:_____

manat

Sıra №-si	Göstəricinin adı	
1	2	3
	I. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti	
1.	Cəmi daxilolmalar	
1.1	Malların satışından, xidmətlərin göstərilməsindən və işlərin görülməsindən daxilolmalar	
1.1.1	Malların (məhsulların) satışından daxilolmalar	
1.1.1.1	...	
...	...	
1.1.2	Xidmətlərin göstərilməsindən daxilolmalar	
1.1.2.1	...	
...	...	
1.1.3	İşlərin görülməsindən daxilolmalar	
1.1.3.1	...	
...	...	
1.2	Royaltilər, yığımlar və komissiya haqları üzrə daxilolmalar	
1.3	Müxtəlif mənbələrdən əməliyyat fəaliyyəti üzrə subsidiyalar	
1.4	Digər gəlirlərlərdən daxilolmalar	
2.	Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar	
2.1	Mallara və xidmətlərə görə xaricolmalar	
2.1.1	Mallara (xammal və materiallara) görə ödənişlər	
2.1.1.1	Xammala görə	
2.1.1.1.1	texnoloji məqsədlər üçün xammala görə	
2.1.1.1.2	yanacaq və sürtkü materiallarına görə	
2.1.1.2	Materiallara görə	
2.1.1.2.1	istehsal materiallarına görə	
2.1.1.2.2	dəftərxana və təsərrüfat mallarına görə	
2.1.1.2.3	mətbəə məhsullarına görə	
2.1.1.2.4	digər material ehtiyatlarına görə	
2.1.2	Xidmətlərə görə ödənişlər	
2.1.2.1	Kommunal xidmətlər üzrə, o cümlədən	
2.1.2.1.1	suya kanalizasiya və tullantı sularının axıdılmasına görə	
2.1.2.1.2	elektrik enerjisinə görə	
2.1.2.1.3	təbii qaza görə	
2.1.2.1.4	istilik enerjisinə görə	
2.1.2.1.5	digər kommunal xidmətlərə görə	
2.1.2.2	Rabitə xidmətlərinə görə	
2.1.2.2.1	mobil və stasionar telefon rabitəsinə görə	
2.1.2.2.2	internet xidmətlərinin alışına görə	
2.1.2.2.3	digər rabitə xidmətlərinə görə	
2.1.2.3	Nəqliyyat xidmətlərinə görə	
2.1.2.3.1	quru nəqliyyatına görə	
2.1.2.3.2	su nəqliyyatına görə	
2.1.2.3.3	hava nəqliyyatına görə	
2.1.2.3.4	dəmir yolu nəqliyyatına görə	
2.1.2.3.5	boru kəməri nəqliyyatına görə	
2.1.2.3.6	digər nəqliyyatlara görə	
2.1.2.4	Digər xidmətlərə görə	
2.1.2.4.1	tikili və avadanlıqların cari təmirinə görə	
2.1.2.4.2	nəqliyyat vasitələrinin cari təmirinə görə	
2.1.2.4.3	audit və məsləhət xidmətlərinə görə	
2.1.2.4.4	nəqliyyat və avadanlıqlara texniki baxış və ya xidmətlərə görə	
2.1.2.4.5	təmizlik işlərinə görə	
2.1.2.4.6	reklam, elan, mətbuat və bu qəbildən olan xidmətlərə görə	
2.1.2.4.7	mühafizə xidmətinə görə	
2.1.2.4.8	bank xidmətinə görə	
2.1.2.4.9	icarəyə görə	
2.1.2.4.10	icbari sığortaya görə	
2.1.2.4.11	könüllü sığortaya görə	
2.2	İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər	
2.2.1	Əməkhaqqı və ona bərabər tutulan ödənişlər	
2.2.1.1	İşçilərin əməkhaqqı və sair pul ödənişləri	
2.2.1.2	Əməkhaqqı üzrə digər ödənişlər	
2.2.1.3	Fiziki şəxslərdən gəlir vergisi	
2.2.1.4	İşçilərin məcburi dövlət sosial sığorta haqqı	
2.2.1.5	İşçilərin işsizlikdən sığorta haqqı	
2.2.1.6	İşçilərin icbari tibbi sığorta haqqı	
2.2.2	Əməkhaqqı fondundan məcburi ödənişlər	
2.2.2.1	Əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta haqqı	
2.2.2.2	Əməkhaqqı fondundan işsizlikdən sığorta haqqı	
2.2.2.3	Əməkhaqqı fondundan işçilərin icbari tibbi sığorta haqqı	
2.3	Mənfəət vergisi ödənişi üzrə xaricolmalar	
2.4	Digər vergilərə görə xaricolmalar	
2.4.1	Əlavə dəyər vergisi	
2.4.2	Əmlak vergisi	
2.4.3	Torpaq vergisi	
2.4.4	Digər vergilər	

2.5	Digər ödənişlərə görə xaricəlmələr, o cümlədən	
2.5.1	Ezamiyyə ödənişləri	
2.5.1.1	Ölkədaxili ezamiyyələrə görə	
2.5.1.2	Xaricə ezamiyyələrə görə	
2.5.2	Sosial tədbirlərin təşkili üzrə ödənişlər	
2.5.3	Nümayəndəlik üzrə ödənişlər	
2.5.4	Kadr hazırlığı üzrə ödənişlər	
2.5.5	Elmi tədqiqat və təcrübə konstruktor işlərinə çəkilən ödənişlər	
2.5.6	Digər ödənişlərə görə sair xaricəlmələr	
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti (1 + 2)		
II. İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
3.	Cəmi daxilolmalar	
3.1	Torpaq, tikili və avadanlıqların satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları	
3.2	Qeyri-maddi aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları	
3.3	Digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları	
3.4	Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla)	
3.4.1	Digər müəssisələrin pay alətlərinin satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları	
3.4.2	Digər müəssisələrin borc alətlərinin satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları	
3.4.3	Birgə müəssisə(lər)də iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları	
3.5	Bank əmanətləri üzrə daxilolmalar	
3.6	Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları	
3.7	Fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları	
3.8	Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin daxilolmaları	
3.8.1	Törəmə müəssisə(lər)dən dividendlər	
3.8.2	Asılı və birgə müəssisə(lər)dən dividendlər	
3.8.3	Digər paylardan dividendlər	
3.8.4	Digər ödəmələrdən daxilolmalar	
3.9	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları	
3.10	İnvestisiya fəaliyyəti üzrə digər daxilolmalar	
4.	Cəmi xaricəlmələr	
4.1	Torpaq, tikili və avadanlıqların əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmələri, o cümlədən	
4.1.1	Torpağın alınması və yaxşılaşdırılması	
4.1.2	Bina və tikililərin əldə edilməsi və əsaslı təmiri	
4.1.2.1	Alış	
4.1.2.2	Tikintisi	
4.1.2.3	Əsaslı təmiri	
4.1.3	Nəqliyyat vasitələrinin alınması və əsaslı təmiri	
4.1.3.1	İnzibati məqsədlər üçün nəqliyyat vasitələrinin alış	
4.1.3.2	İstehsal məqsədlər üçün nəqliyyat vasitələrinin alış	
4.1.3.3	İnzibati məqsədlər üçün nəqliyyat vasitələrinin təmiri	
4.1.3.4	İstehsal məqsədlər üçün nəqliyyat vasitələrinin təmiri	
4.1.4	Avadanlıqların alınması və quraşdırılması və əsaslı təmiri	
4.1.4.1	İnzibati avadanlıqların alınması və quraşdırılması	
4.1.4.2	İstehsal avadanlıqlarının alınması və quraşdırılması	
4.1.4.3	İnzibati avadanlıqların təmiri	
4.1.4.4	İstehsal avadanlıqlarının təmiri	
4.2	Qeyri-maddi aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmələri	
4.2.1	Program təminatının alınması	
4.2.2	Xüsusi icazə və ya lisenziyanın alınması	
4.2.3	Digər qeyri-maddi aktivlərin alınması	
4.2.4	Təcrübə konstruktor işlərinə çəkilən ödənişlər	
4.3	İnvestisiya mülkiyyətinin əldə edilməsi	
4.3.1	Torpağın alınması və yaxşılaşdırılması	
4.3.2	Bina və tikililərin əldə edilməsi və əsaslı təmiri	
4.3.3	Tikinti işlərinin aparılması	
4.4	Digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmələri	
4.5	Digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəlmələri (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricəlmələri istisna olmaqla)	
4.5.1	Digər müəssisələrin pay alətlərinin əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəlmələri	
4.5.2	Digər müəssisələrin borc alətlərinin əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəlmələri	
4.5.3	Birgə müəssisə(lər)də iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəlmələri	
4.6	Digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricəlmələri	

4.7	Fyuçers, forvard, opsiyon və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri	
4.8	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları	
4.9	İnvestisiya fəaliyyəti üzrə digər daxilolmalar	
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti (3 + 4)		
III. Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
5	Cəmi daxilolmalar	
5.1	Səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları, o cümlədən	
5.1.1	Səhmlərin buraxılması	
5.1.2	Emissiya gəliri	
5.2	Dövlət əsaslı vəsait qoyuluşu üzrə daxilolmalar	
5.2.1	Dövlət büdcəsindən daxilolmalar	
5.2.2	Dövlət Neft Fondundan daxilolmalar	
5.2.3	Digər dövlət vəsaitlərindən daxilolmalar	
5.3	İstiqrazların, borc sənədlərinin, veksellərin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları, o cümlədən	
5.3.1	Dövlət zəmanətli kreditlər (borclar) üzrə daxilolmalar	
5.3.2	Digər kreditlər (borclar) üzrə daxilolmalar	
5.4	Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları	
5.4.1	Dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üzrə daxilolmalar	
5.4.2	Digər məqsədli maliyyələşdirmələr üzrə daxilolmalar	
5.5	Maliyyələşdirmə fəaliyyəti üzrə digər daxilolmalar	
6	Cəmi xaricolmalar	
6.1	Müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricolmaları	
6.2	Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları	
6.2.1	dövlət zəmanətli kreditlər üzrə	
6.2.2	digər kreditlər (borclar) üzrə	
6.3	Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları	
6.4	Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları	
6.5	Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları	
6.5.1	Tabeli müəssisəyə dividend ödənişi	
6.5.2	Dövlət büdcəsinə dividend ödənişi	
6.5.3	Digər paylar üzrə dividend ödənişi	
6.5.4	Digər ödənişlər	
6.6	Faizlər şəklində pul vəsaitlərinin xaricolmaları	
6.6.1	dövlət zəmanətli kreditlər üzrə	
6.6.2	digər kreditlər üzrə	
6.6.3	icarə faizi	
6.7	Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları	
6.8	Maliyyələşdirmə fəaliyyəti üzrə digər ödənişlər	
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti (5 + 6)		
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti		
Hesabat ilinin əvvəlinə pul vəsaitlərinin qalığı		
Bank və kassa hesablarının qalığı		
Xüsusi hesabların qalığı		
Bank depoziti və ya əmanətlərin qalığı		
Müştəri hesablarının qalığı		
Digər pul vəsaitlərinin qalığı		
İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		
Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri		
Hesabat ilinin sonuna pul vəsaitlərinin qalığı		
Bank və kassa hesablarının qalığı		
Xüsusi hesabların qalığı		
Bank depoziti və ya əmanətlərin qalığı		
Müştəri hesablarının qalığı		
Digər pul vəsaitlərinin qalığı		

Qeyd:

1. Təsdiq olunmuş büdcəyə münasibətdə son üç sütun doldurulmur.
2. Büdcə layihəsi hər bir göstərici üzrə əsas götürülmüş fərziyyələri ehtiva edən arayış ilə birlikdə təqdim edilir. Arayış word, excel, powerpoint və ya pdf formatlarından birində ola bilər.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 09 fevral 2026-cı il tarixli 3-23/3-4-2/2026 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

3 nömrəli əlavə

Forma 3-1

Maliyyə vəziyyəti haqqında hesabat

Hesabat dövrü: ____ rüb 20 ____
Dövlət müəssisəsinin adı: _____

manat				
Bölmə/Maddələrin adı	Bölmə/ Maddə №-si	İzahlı qeydlərin №- si	Hesabat dövrünün sonuna	Hesabat ilinin əvvəlinə
1	2	3	4	5
AKTİVLƏR				
Uzunmüddətli aktivlər	1			
Qeyri-maddi aktivlər	10	Forma 3-1-1		
Qudvil				
Torpaq, tikili və avadanlıqlar	11	Forma 3-1-2		
Investisiya mülkiyyəti	12	Forma 3-1-3		
İcarəyə götürülmüş aktivlərdən istifadə hüququ	11, 12	Forma 3-1-4		
Bioloji aktivlər	13	Forma 3-1-7		
Təbii sərvətlər	14	Forma 3-1-8		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar	15	Forma 3-1-9		
Təxirə salınmış vergi aktivləri	16			
Uzunmüddətli debitor borcları	17	Forma 3-1-5 Forma 3-1-14		
Sair uzunmüddətli maliyyə aktivləri	18	Forma 3-1-11		
Sair uzunmüddətli aktivlər	19	Forma 3-1-13		
Qısamüddətli aktivlər	2			
Ehtiyatlar	20	Forma 3-1-10		
Qısamüddətli debitor borcları	21	Forma 3-1-6 Forma 3-1-14		
Pul vəsaitləri və onların ekvivalentləri	22	Forma 3-1-17		
Sair qısamüddətli maliyyə aktivləri	23	Forma 3-1-11		
Sair qısamüddətli aktivlər	24	Forma 3-1-13		
CƏMI AKTİVLƏR				
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
Kapital	3			
Ödənilmiş nominal (nizamnamə) kapital	30			
Emissiya gəliri	31			
Geri alınmış kapital (səhmlər)	32			
Kapital ehtiyatları	33			
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	34			
Uzunmüddətli öhdəliklər	4			
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	40	Forma 3-1-5 Forma 3-1-12		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	41			
Təxirə salınmış vergi öhdəlikləri	42			
Uzunmüddətli kreditör borcları	43	Forma 3-1-15		
Sair uzunmüddətli öhdəliklər	44	Forma 3-1-16		
Qısamüddətli öhdəliklər	5			
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	50	Forma 3-1-12		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	51			
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	52	Forma 3-1-15		
Qısamüddətli kreditör borcları	53	Forma 3-1-15		
Sair qısamüddətli öhdəliklər	54	Forma 3-1-16		
CƏMI ÖHDƏLİKLƏR				
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR				

Forma 3-2

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat
(xərclərin funksiyaları üzrə)

— — — — — -c_ il tarixə

Hesabat dövrü: __ rüb 20__

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: _____

manat				
Bölmə (maddə) və hesab №-si	Göstəricilərin adı	İzahlı qeydlərin №- si	Hesabat dövrü üzrə	Əvvəlki il üzrə
60	Əsas əməliyyat gəlirləri	Forma 3-2-1		
70	Satışın maya dəyəri üzrə xərclər	Forma 3-2-2		
	Ümumi mənfəət (zərər)			
71	Kommersiya xərcləri	Forma 3-2-2		
72	İnzibati xərclər	Forma 3-2-2		
61	Sair əməliyyat gəlirləri			
73	Sair əməliyyat xərcləri	Forma 3-2-4		
	Əməliyyat mənfəəti (zərəri)			
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay	Forma 3-1-9		
63	Investisiya fəaliyyətindən gəlirlər			
	Investisiya fəaliyyətindən xərclər			
	Maliyyə fəaliyyətinə və vergiqoymaya qədərki mənfəət			
75	Maliyyə fəaliyyətindən gəlirlər			
	Maliyyə fəaliyyətindən xərclər	Forma 3-2-4		
	Vergiqoymadan əvvəl mənfəət (zərər)			
90	Vergi xərcləri			
	Fəaliyyətin davam etdirilməsindən yaranan mənfəət			

62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan zərər			
341	Hesabat dövründə xalis mənfəət (zərər), o cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
331	Torpaq, tikili və avadanlıq obyektlərinin yenidən qiymətləndirilməsi			
332	Məzənnə fərqləri			
	Gözlənilən kredit zərəri			
	Digər məcmu gəlir, o cümlədən			
	qeyri-nəzarət payları üzrə digər məcmu gəlir			
	əsas cəmiyyətin sahiblərinin digər məcmu gəliri			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)			

Forma 3-3
Kapitalda dəyişikliklər haqqında hesabat
— — — — — -c_ il tarixə
Hesabat dövrü: __ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

manatla

	Ödənilmiş nizam- namə kapitalı	Emis- siya gəliri	Geri alınmış kapital (səhm- lər)	Kapital ehtiyatları					Bölüş- dü- rülmə- miş mənfəət (ödənil- məmiş zərər)	Yekun		
				Yenidən qiy- mətləndirilmə üzrə ehtiyat	Məzənnə fərqləri üzrə ehtiyat	Qanun- vericilik üzrə ehtiyat	Nizam- namə üzrə ehtiyat	Digər ehtiyat- lar		Nəza- rət payı	Digər səhmdar- ların payı	Cəmi
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq												
Əvvəlki hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər												
Səhvlərin düzəldilməsindən sonra əvvəlki hesabat dövrünün əvvəlinə qalıq												
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)												
Mülkiyyətçilərin kapital qoyuluşları												
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər) o cümlədən tabe olduğu müəssisə üzrə												
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar												
Kapitalın maddələri arasında köçürmələr												
Sair məcmu gəlir												
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi												
Əvvəlki hesabat dövrünün sonuna qalıq												
Hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər												
Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün əvvəlinə qalıq												
Hesabat dövründə xalis mənfəət (zərər)												
Mülkiyyətçilərin kapital qoyuluşları												
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)												
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar												
Kapitalın maddələri arasında köçürmələr												
Sair məcmu gəlir												
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi												
Hesabat dövrünün sonuna qalıq												

Forma 3-4
Pul vəsaitinin hərəkəti haqqında hesabat
(birbaşa metodla)
— — — — — -c_ il tarixə
Hesabat dövrü: __ rüb 20__
Dövlət müəssisəsinin adı: _____
ilin əvvəlindən artan yekunla

manat

	Hesabat dövrü üzrə	Əvvəlki il üzrə
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar		
Royaltilər, yığımlar və komissyon haqları üzrə daxilolmalar		
Digər gəlirlərlərdən daxilolmalar		
Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar		
Mallar və xidmətlərə görə xaricolmalar		

Yenidənqiymətləndirmə modelinə əsasən düzəliş edilmiş amortizasiya məbləği														
Yığılmış amortizasiya – hesabat dövrünün sonuna														
Balans (qalıq) dəyəri – hesabat ilinin əvvəlinə														
Balans (qalıq) dəyəri – hesabat dövrünün sonuna														
73 (c) Faydalı istismar müddəti (il)														
73 (b) Amortizasiya metodu (seçim)														
73 (c) Amortizasiya norması (faizlə)														

Qeydlər:

1. **73 (a) Ölçülmə əsasları:**

1.1. İlk tanınma zamanı torpaq, tikili və avadanlıqların tanınma meyarlarına cavab verən obyekt ilkin dəyəri ilə ölçülülür.

1.2. Aktiv kimi tanındıqdan sonra torpaq, tikili və avadanlıqların qiymətləndirməsi üçün "yenidənqiymətləndirmə modeli" və ya "ilkin dəyər modeli" olmaqla 2 seçimdən biri

2. **Torpaq kateqoriyası** torpaq, meşə, su sahələri və faydalı qazıntı hövzələri kimi siniflərə bölünür.

3. **Binalar və onların struktur komponentləri** sinfinə təyinatından asılı olmayaraq bütün növ binalar, o cümlədən inzibati binalar, yaşayış binaları, sosial-mədəni obyektlər xəstəxana, poliklinika binaları, *sosial xidmət müəssisələri*, tələbə yataqxanaları, kitabxana, klub, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalatların, təsərrüfatların yerləşdikləri binalar aiddir.

4. **Ötürücü qurğular və onların struktur komponentləri** sinfinə istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir.

5. **Maşın və avadanlıqlar sinfinə** güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, tibbi avadanlıqlar və sair maşın və avadanlıqlar aiddir.

6. "Amortizasiya metodu" sətirində "azalan qalıq metodu", "istehsal metodu", "düz xətt metodu" və ya "amortizasiya tətbiq olunmur" olmaqla 4 seçimdən biri edilir.

Forma 3-1-3
“İnvestisiya mülkiyyəti” 40%-li MUBS üzrə açıqlamalar
_____ -c_ il tarixə
Hesabat dövrü: ____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

	Torpaqlar		Bina və tikililər			Cəmi
	Ədalətli dəyərinin artımından gəlir əldə edilməsi üçün saxlanılan	Əməliyyat icarəsinə verilən	Ədalətli dəyərinin artımından gəlir əldə edilməsi üçün saxlanılan	Əməliyyat icarəsinə verilən	Başqa çatmamış tikinti	
Balans dəyəri (ədalətli dəyərlə) – hesabat ilinin əvvəlinə						
Yeni əldə edilənlər üzrə cəmi						
Daxili vəsait hesabına						
Dövlət büdcəsi vəsaiti hesabına						
Baş və digər qurumdan əvəzsiz alınmalar						
Kredit vəsaiti hesabına						
Digər kapital qoyuluşu hesabına						
Digər sinifdən daxilolma						
Əsaslı təmir, bərpa işləri, torpağın yaxşılaşdırılması						
Borclar üzrə məsrəflərin kapitallaşdırılması						
Uzunmüddətli aktivlərin gələcək demontajı (sökülməsi) üzrə qiymətləndirilmə						
Ədalətli dəyərində artım (qiymətləndiricinin məlumatına əsasən)						
16%-li MUBS tətbiqi sahəsindən çıxarılaraq, 40%-li MUBS tətbiqi sahəsinə transfer						
2%-li MUBS tətbiqi sahəsindən çıxarılaraq, 40%-li MUBS tətbiqi sahəsinə transfer						
Digər						
Xaric olanlar üzrə cəmi						
40%-li MUBS tətbiqi sahəsindən çıxarılaraq, 16%-li MUBS tətbiqi sahəsinə transfer						
40%-li MUBS tətbiqi sahəsindən çıxarılaraq, 2%-li MUBS tətbiqi sahəsinə transfer						
Maliyyə icarəsinə (lizinə) verilməsi						
Digər sinfə köçürülmə						
İstismardan çıxarılma						
Qiymətdən düşmə						
Ədalətli dəyərində azalma (qiymətləndiricinin məlumatına əsasən)						
Digər						
Balans dəyəri (ədalətli dəyərlə) – hesabat dövrünün sonuna						

Qeyd:
İnvestisiya mülkiyyəti ilkin dəyər modeli əsasında uçotda əks etdirildikdə, həmin investisiya mülkiyyəti üzrə göstəricilər 1.2-ci cədvəlində açıqlanır.

Forma 3-1-4

İcarəçi. "İstifadə hüququ" üzrə açıqlamalar (maddələr 51-60)

____-c_ il tarixə

Hesabat dövrü: ____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

manat

	Torpaq	Bina və tikililər	Maşın və avadanlıqlar	Ötürücü qurğular	İstehsal nəqliyyatı (hava, su, dəmiryol və quru yol nəqliyyatı)	Digər	Cəmi
İlkin dəyər – hesabat ilinin əvvəlinə							
Yeni lizin müqaviləsi üzrə istifadə hüququnun komponentləri (cəm):							
İlkin icarə ödənişi							
Alınmış stimullaşdırma məbləğləri							
İcarədar tərəfindən çəkilən ilkin birbaşa məsrəflər							
Qiymətləndirilmiş öhdəlik yaradan gələcək xaricolma məsrəfləri							
Gələcək icarə haqlarının diskontlaşdırılmış (cari) dəyəri							
Kateqoriyalar (siniflər) arasındakı transfer							
Lizinqin xitamı							
İlkin dəyər – hesabat dövrünün sonuna							
16%-li MUBS tətbiqi sahəsinə aid edilənlər							
Yığılmış amortizasiya – hesabat ilinin əvvəlinə							
Cari amortizasiya							
Xaric olan aktivin yığılmış amortizasiyası							
Yığılmış amortizasiya – hesabat dövrünün sonuna							
Balans (qalıq) dəyəri – hesabat ilinin əvvəlinə							
Balans (qalıq) dəyəri – hesabat dövrünün sonuna							
40%-li MUBS tətbiqi sahəsinə aid edilənlər							
Balans (ədalətli) dəyəri – hesabat ilinin əvvəlinə							
Ədalətli dəyərində dəyişiklik							
Yeni icarə							
İstismardan çıxarılma (xaricolma)							
Digər							
Balans (ədalətli) dəyəri – hesabat dövrünün sonuna							

Forma 3-1-5

İcarə üzrə öhdəliklər barədə məlumatlar

____-c_ il tarixə

Hesabat dövrü: ____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

manat

	Uzunmüddətli borc	Qısamüddətli borc
Hesabat ilinin əvvəlinə		
Dövr ərzində yaranmış öhdəliklər		
Dövr ərzində hesablanmış faiz məbləğləri		
Əsas borc üzrə ödənişlərin məbləği		
Faiz borcu üzrə ödənişlərin məbləği		
Hesablararası köçürmə		
Digər		
Hesabat dövrünün sonuna		

Forma 3-1-6

İcarəyə verən. İcarə üzrə yaranan debitor borcları üzrə açıqlamalar (maddələr 88-94)

____-c_ il tarixə

Hesabat dövrü: ____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

manat

	Uzunmüddətli borc	Qısamüddətli borc
Hesabat ilinin əvvəlinə		
Dövr ərzində yaranmış debitor borclar		
Dövr ərzində hesablanmış faiz məbləğləri		
Əsas borc üzrə alınan məbləğlər		
Faiz borcu üzrə alınan məbləğlər		
Hesablararası köçürmə		
Digər		
Hesabat dövrünün sonuna		

Forma 3-1-7
"Bioloji aktivlər" 41 №-li MUBS üzrə açıqlamalar

_____ -c_ il tarixə

Hesabat dövrü: _____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

manat

	Toyuqlar	Qoyunlar	Südlük mal-qara	Ətlik mal-qara	Digər	Ağaclar	Cəmi	Tütün bitkiləri	Çay kolları	Üzüm kolları	Meyvə ağacları	Digər	Cəmi	Yekun
	ədalətli dəyərle qiymətləndirilənlər							amortizasiya olunanlar						
İlkin dəyər (ədalətli dəyər) – hesabat ilinin əvvəlinə														
Satınalmalar səbəbi ilə artım, o cümlədən														
Daxili vəsait hesabına														
Dövlət vəsaiti hesabına														
Bioloji transformasiya-törəmə														
Fiziki dəyişikliklərlə bağlı transformasiya														
Qiymət dəyişiklikləri ilə bağlı artım (azalma)														
Aqrotekniki qulluqla əlaqədar (suvurma, gübrələmə və s.) kapitallaşdırma														
Ehtiyatlar sinfinə transfer														
Tələfolma (iqlim, xəstəlik, və digər təbii risklərə məruz qalma)														
Digər xaricəlmələr														
İlkin dəyər (ədalətli dəyər) – hesabat dövrünün sonuna														
Yığılmış amortizasiya – hesabat ilinin əvvəlinə														
Cari amortizasiya														
Xaric olan bioloji aktivin yığılmış amortizasiyası														
Yığılmış amortizasiya – hesabat dövrünün sonuna														
Balans (qalıq) dəyəri – hesabat ilinin əvvəlinə														
Balans (qalıq) dəyəri – hesabat dövrünün sonuna														
Cəmi balans dəyəri – ilin əvvəlinə														
Cəmi balans dəyəri – dövrün sonuna														
kənd təsərrüfatı məhsulları														
Məhsul yığım tarixində yaranmışdır														
Ehtiyatlar sinfinə köçürülmüşdür														

Forma 3-1-8
Təbii sərvətlər üzrə açıqlamalar
(Kəşfiyyat və qiymətləndirmə aktivləri)

_____ -c_ il tarixə

Hesabat dövrü: _____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

	manat		
	Maddi aktivlər	Qeyri-maddi aktivlər	Cəmi
Balans dəyəri – hesabat ilinin əvvəlinə			
Kapitallaşdırılan məsrəflər, o cümlədən			
Yer təkinin işlənməsi hüququnu əldə etmək			
Texniki mümkünüyü müəyyən etmək			
Müəyyən edilmiş ehtiyatların kommersiya faydasını qiymətləndirmək			
Təsdiq edilmiş ehtiyatları tapan kəşfiyyat quyularını qazmaq və avadanlıqla təchiz etmək			
Dəyərsizləşmə			
Xaricəlmələr			
Balans dəyəri – hesabat dövrünün sonuna			

Forma 3-1-9
İştirak metodu ilə uçota alınmış investisiyalar
(MVHH-nin 15-ci maddəsi)

Hesabat dövrü: __ rüb 20__ Dövlət müəssisəsinin adı: _____ Asılı müəssisələr üzrə – 28%-li MUBS , birgə razılaşmalar üzrə – 11%-li MHBS											
№-si	İştirak payı metodu ilə uçota alınan investisiyanın növü (asılı/birgə)	Müəssisənin		Müəssisənin nizamnamə kapitalında investisiya qoyuluşu		Hesabat ilinin əvvəlinə			Hesabat dövrünün sonuna		
		Adı, təşkilati hüquqi forması	Yerləşdiyi ölkə	Tarix	Pay (faizlə)	Cəmi aktivlər	Cəmi öhdəliklər	o cümlədən dövlət zəmanətli kreditlər	Cəmi aktivlər	Cəmi öhdəliklər	o cümlədən dövlət zəmanətli kreditlər
1											
2											
...											
Cəmi											

Hesabat verən dövlət müəssisəsi üzrə							
...	Hesabat ilinin əvvəlinə balans dəyəri	İnvestisiya obyektinin cari ilin xalis mənfəətində (zərərində) investorum payı	Cari ildə alınmış (əlan olunmuş) dividend	İnvestisiya obyektinin digər məcmu gəlirində cari ildə baş vermiş dəyişikliklərdə investorum payı	Xaric olma		Hesabat dövrünün sonuna balans dəyəri
					Satış	Nəzarət payının əldə edilməsi	

Forma 3-1-10
"Ehtiyatlar" 2%-li MUBS üzrə açıqlamalar
__ -c_ il tarixə
Hesabat dövrü: __ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

	Material ehtiyatları (201 №li hesab)	Bitməmiş istehsal (202 №li hesab)	Tikinti müqavilələri üzrə məsrəflər (203 №li hesab)	Hazır məhsul (204 №li hesab)	Mallar (205 №li hesab)	Satış məqsədilə saxlanılan uzunmüddətli aktivlər (206 №li hesab)	Digər ehtiyatlar (207 №li hesab)	CƏMİ
<i>Qiymətləndirmə metodu (orta çəkilili dəyər metodu və ya FIFO metodu)</i>								
Balans dəyəri – hesabat ilinin əvvəlinə								
Cəmi daxilolmalar (alışlar, məsrəflər, köçürmələr)								
Daxili vəsait hesabına, o cümlədən								
Hesablanmış əmək haqqı və ona bərabər tutulan ödənişlər, sosial müdafiə və digər ayırmalar								
Material məsrəfləri								
Amortizasiya								
Digər								
Dövlət büdcəsi vəsaiti hesabına, o cümlədən								
Hesablanmış əmək haqqı və ona bərabər tutulan ödənişlər, sosial müdafiə və digər ayırmalar								
Material məsrəfləri								
Amortizasiya								
Digər								
Baş və digər qurumdan əvəzsiz alınmalar								
Digər siniflərdən daxilolma								
Müsadirə								
Digər aktivlərin xaricəlməsindən								
40%-li MHBS (IAS) tətbiqi sahəsindən çıxarılaraq, 2%-li MHBS-in (IAS) tətbiqi sahəsinə transfer								
16%-li MHBS (IAS) tətbiqi sahəsindən çıxarılaraq, 2%-li MHBS-in (IAS) tətbiqi sahəsinə transfer								
41%-li MHBS (IAS) tətbiqi sahəsindən çıxarılaraq, 2%-li MHBS-in (IAS) tətbiqi sahəsinə transfer								

Borclar üzrə məsrəflərin kapitallaşdırılması								
Digər								
Xəric olanlar üzrə cəmi								
Satış								
Digər siniflərə xaric olma								
Baş və digər quruma əvəzsiz verilmə								
2%-li MHBS (IAS) tətbiqi sahəsindən çıxarılaraq, 40%-li MHBS-in (IAS) tətbiqi sahəsinə transfer								
2%-li MHBS (IAS) tətbiqi sahəsindən çıxarılaraq, 16%-li MHBS-in (IAS) tətbiqi sahəsinə transfer								
Konsiqnasiyaya verilmələr								
Balans dəyəri – hesabat dövrünün sonuna								
Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər – ilin əvvəlinə								
Cari ildə qiymətdəndüşmə								
Silinmənin bərpası								
Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər – dövrün sonuna								

Qeyd:

1. Mal-material ehtiyatları ilkin tanınma zamanı maya dəyəri ilə uçota alınır.
2. Təsərrüfat üsulu ilə aparılan tikinti məsrəfləri 202%-li hesabda, podrat üsulu ilə aparılan tikinti məsrəfləri 203%-li hesabda əks etdiriləcəkdir.
3. 8-ci səthdəki hesab nömrələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 30 yanvar tarixli Q-01 №-li Qərarı ilə təsdiq edilmiş "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları" ilə müəyyən edilən Hesablar Planındakı hesabın nömrələridir.

Forma 3-1-11
Sair maliyyə aktivləri (MHBS 9)
 _____-c_ il tarixə
 Hesabat dövrü: __ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

İnvestisiyalar	İstiqrazlar				İnvestisiya səhmləri		Depozitlər		Verilmiş kreditlər		Digər maliyyə aktivləri		uzun müddətli
	Dövlət qiymətli kağızları		Korporativ qiymətli kağızlar		Ölkə-daxili investisiya səhmləri	Ölkə-xarici investisiya səhmləri							
	uzun-müddətli	qısa-müddətli	uzun-müddətli	qısa-müddətli			uzun-müddətli	qısa-müddətli	uzun-müddətli	qısa-müddətli			
Cəmi balans dəyəri – hesabat ilinin əvvəlinə													
Amortizasiya edilmiş dəyərlə ölçülən													
Hesabat ilinin əvvəlinə													
Yeni investisiyalar (kreditlər)													
Geri qaytarılanlar													
Satışlar													
Siniflər arası transfer													
Hesablar arası transfer													
Alınacaq faiz gəlirləri													
Məzənnə fərqləri													
Maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər digər													
Hesabat dövrünün sonuna													
Ədalətli dəyərlə uçota alınanlar (MZ)													
Hesabat ilinin əvvəlinə													
Yeni investisiyalar (kreditlər)													
Geri qaytarılanlar													
Satışlar													
Siniflər arası transfer													
Hesablar arası transfer													
Yenidənqiymətləndirmə artımı/azalması													
Məzənnə fərqləri digər													
Hesabat dövrünün sonuna													
Ədalətli dəyərlə uçota alınanlar (DMG)													
Hesabat ilinin əvvəlinə													
Yeni investisiyalar (kreditlər)													
Geri qaytarılanlar													
Satışlar													
Siniflər arası transfer													
Hesablar arası transfer													
Yenidənqiymətləndirmə artımı													
Alınacaq faiz gəlirləri													
Məzənnə fərqləri digər													
Hesabat dövrünün sonuna													
Cəmi balans dəyəri – hesabat dövrünün sonuna													

Qeyd:

Burada MZH – Mənfəət və ya zərər, DMG – Digər məcmu gəliri ifadə edir.

Forma 3-1-12
Maliyyə öhdəlikləri (MHBS 9)

— — -c_ il tarixə

Hesabat dövrü: __ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

manat

İnvestisiyalar	Emisiya edilmiş istiqrazlar		Kreditlər		Digər maliyyə öhdəlikləri		Cəmi	
	uzun-müddətli	qısa-müddətli	uzun-müddətli	qısa-müddətli	uzun-müddətli	qısa-müddətli	uzun-müddətli	qısa-müddətli
Cəmi balans dəyəri – hesabat ilinin əvvəlinə								
Amortizasiya edilmiş dəyərlə ölçülən								
Hesabat ilinin əvvəlinə								
Yeni borclar								
Geri qaytarılanlar								
Siniflər arası transfer								
Hesablar arası transfer								
Faiz xərci								
Məzənnə fərqləri								
digər								
Hesabat dövrünün sonuna								
Ədalətli dəyərlə uçota alınanlar (MZ)								
Hesabat ilinin əvvəlinə								
Yeni investisiyalar (kreditlər)								
Geri qaytarılanlar								
Satışlar								
Siniflər arası transfer								
Hesablar arası transfer								
Yenidənqiymətləndirmə artımı/azalması								
Alınacaq faiz gəlirləri								
Məzənnə fərqləri								
digər								
Hesabat dövrünün sonuna								
Ədalətli dəyərlə uçota alınanlar (DMG)								
Hesabat ilinin əvvəlinə								
Yeni investisiyalar (kreditlər)								
Geri qaytarılanlar								
Satışlar								
Siniflər arası transfer								
Hesablar arası transfer								
Yenidənqiymətləndirmə artımı/azalması								
Alınacaq faiz gəlirləri								
Məzənnə fərqləri								
digər								
Hesabat dövrünün sonuna								
Cəmi balans dəyəri – hesabat dövrünün sonuna								

Qeyd:

Burada MZ – Mənfəət və ya zərər, DMG – Digər məcmu gəliri ifadə edir.

Forma 3-1-13
Sair aktivlər üzrə açıqlamalar
— — -c_ il tarixə
Hesabat dövrü: __ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

mana

Göstəricinin adı	Hesabat dövrünün əvvəlinə		Hesabat dövrü ərzində artım		Hesabat dövrü ərzində azalma		Hesabat dövrünün sonuna	
	uzunmüddətli	qısamüddətli	uzunmüddətli	qısamüddətli	uzunmüddətli	qısamüddətli	uzunmüddətli	qısamüddətli
Gələcək hesabat dövrlərinin xərcləri, o cümlədən								
Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri								
Kommersiya xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri								
İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri								
Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri								
Verilmiş avanslar								
Əvəzləşdirilən vergilər, o cümlədən								
Əvəzləşdirilən əlavə dəyər vergisi								
Əvəzləşdirilən aksiz vergisi								
Təhtəhesab məbləğlər								
Digər aktivlər								
Cəmi								

Forma 3-1-14
Ticarət debitor borcları üzrə açıqlamalar
— — -c_ il tarixə
Hesabat dövrü: __ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

manat

Göstəricinin adı	Malların satışı	Xidmətlərin göstərilməsi	İşlərin görülməsi	Digər	CƏMİ
------------------	-----------------	--------------------------	-------------------	-------	------

	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli
Debitor borcu – hesabat ilinin əvvəlinə										
Cari dövrün satışları										
Cari dövr ərzində ödənişlər										
Uzunmüddətli debitor borclarından cari hissəyə keçirilən məbləğ										
Verilmiş endirimlər										
Satışın qaytarılması										
Satışın qaytarılmasına görə ödənişin geri qaytarılması										
Borcun silinməsi										
digər düzəlişlər										
Debitor borcu – hesabat dövrünün sonuna										
Şübhəli borclar üzrə düzəlişlər - hesabat ilinin əvvəlinə										
Şübhəli borclar üzrə düzəlişlər hesabı üzrə artım/azalma										
Şübhəli borclar üzrə düzəlişlər - hesabat dövrünün sonuna										

Forma 3-1-15
Ticarət və sair kreditor borcu üzrə açıqlamalar
— _____ -c_ il tarixə
Hesabat dövrü: ____ rüb 20 ____
Dövlət müəssisəsinin adı: _____

manat

Göstəricinin adı	Hesabat dövrünün əvvəlinə		Hesabat dövrü ərzində artım		Hesabat dövrü ərzində ödənişlər		Sınıflərarası transfer, geri qaytarılma və s. düzəlişlər		Hesabat dövrünün sonuna	
	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli	uzunmüd- dətli	qısamüd- dətli
Vergilər və digər dövlət ödənişləri, o cümlədən										
<i>Hüquqi şəxslərin mənfəət vergisi</i>										
<i>Aksizlər</i>										
<i>Gəlir vergisi</i>										
<i>Yol vergisi</i>										
<i>Mədən vergisi</i>										
<i>Əmlak vergisi</i>										
<i>Torpaq vergisi</i>										
<i>Ödəmə mənbəyində tutulan vergilər</i>										
<i>Digər vergilər</i>										
ƏDV, o cümlədən										
<i>Əvəzləşdirilən</i>										
<i>Rüsumlar</i>										
<i>Sosial sığorta və təminat üzrə öhdəliklər</i>										
<i>Digər məcburi ödənişlər üzrə öhdəliklər</i>										
Məlsatən və podratçılara qısamüddətli kreditor borcları, o cümlədən										
<i>Dövlət müəssisələrinə, o cümlədən</i>										
<i>Elektrik enerjisinə görə</i>										
<i>Qaz təchizatına görə</i>										
<i>Su sərfiyyatına görə</i>										
<i>Digər</i>										
<i>Qeyri-dövlət müəssisələrinə</i>										
Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları										
Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar, o cümlədən										
<i>Əmək haqqı üzrə</i>										
<i>digər (mükafat, bonus)</i>										
Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları, o cümlədən										
<i>Ana müəssisəyə, o cümlədən</i>										
<i>Dövlət büdcəsinə</i>										
<i>Dövlət müəssisələrinə</i>										
<i>Digər səhmdarlara (payçılara)</i>										
Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları										
Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları										
Digər müqavilə öhdəlikləri üzrə										
Cəmi kreditor borcları (Vergi və sosial ödənişlər istisna olmaqla)										

Forma 3-1-16
Sair öhdəliklər üzrə açıqlamalar
— _____ -c_ il tarixə
Hesabat dövrü: ____ rüb 20 ____
Dövlət müəssisəsinin adı: _____

Hesabat dövrü ərzində qaytarılan									
Qalıq – hesabat dövrünün sonuna									

Qeyd:

Təhlil hesaba verilmiş məbləğ:

a) Şəxsə qaldıqda 244 N-li "Təhlil hesab məbləğlər" hesabında qalır, cədvəldə müsbət məbləğlə görünür;

b) Müəssisənin şəxsə borcu qaldıqda 544 nömrəli hesabın subhesabında qalır və cədvəldə mənfi məbləğlə görünür.

Forma 3-2-1
Gəlirlər üzrə açıqlamalar
— — — — — c — il tarixə
Hesabat dövrü: — rüb 20 —

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: —

		<i>manat</i>	
	Göstəricilərin adı	Hesabat dövrü üzrə	Əvvəlki il üzrə
6	Gəlirlər		
60	Əsas əməliyyat gəlirləri		
601	Satış		
601-1	Mal və məhsulların satışı*		
...	...		
601-2-1	Xidmətlərin göstərilməsi üzrə gəlir*		
...	...		
601-2-2	İşlərin görülməsi üzrə gəlir*		
...	...		
601-3	Tikinti müqavilələri üzrə gəlir		
601-4	Royalti gəliri		
601-5	Əməliyyat icarəsi üzrə gəlir		
601-6	Digər əsas əməliyyat gəliri		
602	Satılmış malların qaytarılması və ucuzlaşdırılması		
603	Verilmiş güzəştlər		
611	Sair əməliyyat gəlirləri		
611-1	Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər		
611-2	Yenidən qiymətləndirilmədən gəlirlər		
611-3	Əvəzsiz olaraq alınmış aktivlər		
611-4	Cərimələr və digər oxşar ödənişlər		
611-5	Keçmiş illər üzrə gəlirlər		
611-6	Ümidsiz borcların bərpası		
611-7	Silinmiş ehtiyatların bərpası		
611-8	Məzənnə fərqləri üzrə gəlirlər		
611-9	Aktivlərin qiymətdən düşməsi, itirilməsi və ya qaytarılmasından imti-na olunması hallarında üçüncü tərəfdən gözlənilən kompensasiya		
611-10	Digər əməliyyat gəlirləri		
621	Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər		
631	Maliyyə gəlirləri		
631-1	Faiz gəliri		
631-1-1	Banklara yerləşdirilmiş depozitlər üzrə gəlirlər		
631-1-2	İstiqrazlar və digər borc alətləri üzrə faiz gəlirləri		
631-1-2-1	Dövlət istiqrazlar və digər borc alətləri üzrə faiz gəlirləri		
631-1-2-2	Digər istiqrazlar və digər borc alətləri üzrə faiz gəlirləri		
631-1-3	Digər faiz gəlirləri		
631-2	Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri		
631-3	Maliyyə icarəsi üzrə gəlir		
631-4	Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri		
631-5	Digər maliyyə gəlirləri		
641	Fövqəladə gəlirlər		

* fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, gəlirlərin növlərinə müvafiq bölünməlidir.

Forma 3-2-2
Xərclərin xüsusiyyətləri üzrə açıqlamalar
— — — — — c — il tarixə
Hesabat dövrü: — rüb 20 —

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: —

Xərclərin istiqaməti	Satışın maya dəyəri (70 №-li hesab)	Kommersiya (71 №li hesab)	İnzibati (72 №li hesab)	Sair əməliyyat xərcləri (73 №li hesab)	<i>manat</i>
					Cəmi xərclər
Əmək haqqı və ona bərabər tutulan ödənişlər					
Vəzifə (tarif) maaşları üzrə əmək haqqı					
Əmək haqqına əlavələr üzrə xərclər					
Aylıq müqafatlar və bayram yardımları					
Peşəkarlığa görə ödənişlər və bonuslar					
Məzuniyyət haqları üzrə xərclər					
İşçilər üzrə digər əmək haqqı xərcləri					
Əmək haqqı fondundan sosial müdafiə ayırmaları					
Məcburi sosial sığorta haqları üzrə xərclər					
İşsizlikdən sığorta haqları					
İcbari tibbi sığorta üzrə xərclər					
İstifadə edilən xammal xərclər					

Elektrik enerjisi üzrə xərclər					
Digər xammal xərcləri					
İstifadə edilən material xərcləri					
Yanacaq xərcləri					
Sürtgü materialları üzrə xərclər					
Xüsusi geyim vasitələri üzrə xərclər					
Dərman preparatları, tibb ləvazimatları					
Qida məhsulları					
Komplektləşdiricilər, ehtiyat hissələri					
Tikinti materialları					
Digər kommunal xərclər					
Kommunal xərclər					
Elektrik enerjisi üzrə xərclər					
Su təchizatı üzrə xərclər					
Tullantı suların təmizlənməsi üzrə xərclər					
İstilik təchizatı üzrə xərclər					
Qaz təchizatı üzrə xərclər					
Tullantıların idarəedilməsi üzrə xərcləri					
Digər xərclər					
Rabitə və kommunikasiya xərcləri					
Stasionar telefon rabitəsi üzrə xərclər					
Mobil rabitə haqları üzrə xərclər					
Internet haqları üzrə xərclər					
Poçt və kuryer xidməti xərcləri					
Digər rabitə xərcləri					
Bank xidməti xərcləri					
Sığorta üzrə xərcləri					
İşçilərin icbari sığortası üzrə xərclər					
İşçilərin könüllü sığortası üzrə xərclər					
Nəqliyyat vasitələri ilə bağlı icbari sığorta xərcləri					
Nəqliyyat vasitələrinin könüllü sığortası üzrə xərclər					
Əmlakın icbari sığortası üzrə xərclər					
Əmlakın könüllü sığortası üzrə xərclər					
Yüklərin sığortası üzrə xərclər					
Digər sığorta məhsulları üzrə xərclər					
Nəqliyyat xərcləri					
Hava nəqliyyatı					
Su nəqliyyatı					
Dəmiryol nəqliyyatı					
Avtomobil nəqliyyatı					
Digər nəqliyyat xidməti üzrə xərclər					
Köhnəlmə və amortizasiya xərcləri					
Əsas vəsaitlərin köhnəlməsi					
Qeyri-maddi aktivlərin amortizasiyası					
Mühafizə xərcləri					
Təmir xərcləri					
Ezamiyyə xərcləri					
Daxili ezamiyyə xərcləri					
Xarici ezamiyyə xərcləri					
Reklam, elan və abunəlik xərcləri					
Reklam xərcləri					
Abunəlik xərcləri					
Nümayəndəlik üzrə xərclər					
Yerli təşkilatlara üzvlük haqları					
Beynəlxalq təşkilatlara üzvlük haqları					
Kadr hazırlığı xərcləri					
Ölkə daxili təlimlər üzrə xərclər					
Ölkə xarici təlimlər üzrə xərclər					
Tədqiqat və inkişaf xərcləri					
İcarə xərcləri					
Bina, tikili və qurğuların icarəsi üzrə xərclər					
Maşın və avadanlıqların icarəsi üzrə xərclər					
Nəqliyyat vasitələrinin icarəsi üzrə xərclər					
Mənfəət vergisindən başqa digər vergilər					
Əmlak vergisi					
Torpaq vergisi					
Mədən vergisi					
Yol vergisi					
Digər vergilər üzrə xərclər					
Əsas vəsaitlərin qiymətdəndüşmə zərəri					
Qeyri maddi aktivlərin dəyərsizlənməsi					
Ticarət və digər debitor borcların dəyərsizlənməsi					
Əsas vəsaitlərin silinməsindən zərər					
İqtisadi sanksiyalar və digər cərimələr					
Vergi və digər kreditor borclar üzrə faiz xərcləri					
Hüquq, peşəkar haqlar və konsultasiya xərcləri					
Digər xərclər, o cümlədən					
<i>Təərrüfat xərcləri</i>					
<i>Məhkəmə və notarius xərcləri</i>					
<i>Sair xərclər</i>					
Cəmi					

Qeyd:

9-cu sətirdəki hesab nömrələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 30 yanvar tarixli Q-01 №-li Qərarı ilə təsdiq edilmiş "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları" ilə müəyyən edilən Hesablar Planındakı hesabın nömrələridir.

Forma 3-2-3
Seqmentlər (biznes istiqamətləri) üzrə gəlir və xərclərin açıqlanması

_____ -c_ il tarixə
Hesabat dövrü: _____ rüb 20____

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: _____

Xərclərin istiqaməti		Seqmenti*	Seqmenti*	Seqmenti*	Seqmenti*	Seqmenti*	...
Məhsul, iş və xidmətlər üzrə	Ölçü vahidi						
	Həcmi						
	vahidin qiyəməti						
	(və ya orta satış qiyəməti)						
Əsas fəaliyyət üzrə satış gəlirləri							
Sair əməliyyat gəlirləri							
Maliyyə gəliri							
Cəmi əməliyyat gəliri							
Əmək haqqı və ona bərabər tutulan ödənişlər							
Əmək haqqı fondundan sosial müdafiə ayırmalar							
İstifadə edilən xammal, material və kommunal xərclər							
Rabitə və kommunikasiya xərcləri							
Bank xidməti xərcləri							
Sığorta üzrə xərcləri							
Nəqliyyat xərcləri							
Amortizasiya xərcləri							
Mühafizə xərcləri							
Təmir xərcləri							
İşgüzar səfərlərlə bağlı xərclər							
Reklam, elan və abunəlik xərcləri							
Nümayəndəlik üzrə xərclər							
Kadr hazırlığı xərcləri							
Tədqiqat və inkişaf xərcləri							
İcarə xərcləri							
Mənfəət vergisindən başqa digər vergilər							
Əsas vəsaitlərin dəyərsizləşməsi							
Ticarət və digər debitor borcların dəyərsizləşməsi							
Əsas vəsaitlərin silinməsindən zərər							
İqtisadi sanksiyalar və digər cərimələr							
Vergi və digər kreditor borclar üzrə faiz xərcləri							
Hüquq, peşəkar haqlar və konsultasiya xərcləri							
Digər xərclər, o cümlədən							
Təsərrüfat xərcləri							
Məhkəmə və notarius xərcləri							
Sair xərclər							
Cəmi əməliyyat xərci							
Seqment üzrə mənfəət/zərər							

* fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, seqmentlərin adları yazılır (əməliyyat fəaliyyəti üzrə gəlirdə 10%-dən çox payı olan gəlir istiqamətləri).

Forma 3-2-4
Sair əməliyyat xərcləri və maliyyə xərcləri üzrə açıqlamalar

_____ -c_ il tarixə
Hesabat dövrü: _____ rüb 20____

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: _____

		manatla	
	Göstəricilərin adı	Hesabat dövrü üzrə	Əvvəlki il üzrə
731	Sair əməliyyat xərcləri		
731-1	Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaric olması üzrə xərclər		
731-2	Yenidən qiymətləndirilmədən xərclər		
731-3	Qiymətdən düşmə üzrə xərclər		
731-4	Cərimələr və digər oxşar ödənişlər		
731-5	Keçmiş illər üzrə xərclər		
731-6	Şübhəli və ümitsiz borclar üzrə xərclər		
731-7	Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər		
731-8	Məzənnə xərcləri		
731-9	Əvəzsiz olaraq verilmiş aktivlər		
731-10	Digər əməliyyat xərcləri		
751	Maliyyə xərcləri		
751-1	Kreditə və ya borca görə ödənilmiş faiz xərcləri		
751-1-1	Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə faiz xərcləri		
751-1-2	Dövlət zəmanəti olmayan kreditlər üzrə faiz xərcləri		
751-1-3	Borc qiymətli kağızları üzrə faiz xərcləri		
751-1-4	Digər öhdəliklər üzrə faiz xərcləri		

751-2	Konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri		
751-3	Maliyyə icarəsi üzrə faiz xərcləri		
751-4	Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri		
751-5	Digər maliyyə xərcləri		

Forma 3-2-5
İstehsal edilən məhsulların, göstərilən xidmətlərin və görülmə işlərin həcminə dair açıqlamalar

— _____ -c_ il tarixə
Hesabat dövrü: _____ rüb 20____
Dövlət müəssisəsinin adı: _____

M- si	İstehsal edilən məhsulun, göstərilən xidmətin və görülmə işin adı	İstehsalın ölçü vahidi	Dövrün əvvəlinə məhsul qalıqı	Dövr ərzində istehsal olunan məhsulun həcmi	Dövr ərzində göstərilən xidmətlərin və görülmə işlərin həcmi (sayı)	Satılmış məhsulun həcmi	Dövrün sonuna məhsul qalıqı
1							
2							
3							
4							
5							
...							

Forma 3-5-1-1
Qiymətləndirilmiş öhdəliklərin və şərti öhdəliklərin məbləğlərinə dair məlumatlar
— _____ -c_ il tarixə
Hesabat dövrü: _____ rüb 20____

Dövlət müəssisəsinin adı: _____

manat

Qanunvericilikdən, müqavilələrdən irəli gələn və konstruktiv (media vasitəsilə əhalidə ümid yaradan) öhdəliklər	Hadisənin mümkün təsirləri	Hesabat ilinin əvvəlinə				Hesabat dövrünün sonuna			
		baş vermə ehtimalı 5%-dən kiçik	baş vermə ehtimalı 5%-dən 50%-dək	baş vermə ehtimalı 50%-dən 95%-dək	baş vermə ehtimalı 95%-dən böyük	baş vermə ehtimalı 5%-dən kiçik	baş vermə ehtimalı 5%-dən 50%-dək	baş vermə ehtimalı 50%-dən 95%-dək	baş vermə ehtimalı 95%-dən böyük
		az ehtimallı risklər	şərti öhdəliklər	qiymətləndirilmiş öhdəliklər	borclar	az ehtimallı risklər	şərti öhdəliklər	qiymətləndirilmiş öhdəliklər	borclar
Vergi və gömrük məsələləri ilə bağlı	Vergilərin, rüsumların və cərimələrin ödənilməsi, əmlak müsadirəsi və s.								
İnfrastruktur layihələri ilə bağlı	Ətrafda yerləşən obyektlərə maddi zərər vurulması								
Güvənlili şərtlərlə olan satışlarla bağlı	Müqavilə bağlananda satışın xalis zərərlə nəticələnməyə bəlli olduğu hal								
Zərərli müqavilələr ilə bağlı	Müqavilə bağlandıqdan sonra satışın xalis zərərlə nəticələnməyə bəlli olmadığı hal								
Satış zamanətləri ilə bağlı	Malların defektli və yararsız çıxması								
Çatdırılma zamanətləri ilə bağlı	Malların yolda tələf olması və s.								
Kredit zamanətləri ilə bağlı	Əsas borcunun ödəniş qabiliyyətinin pisləşməsi								
Dövlət-özlə tərəfdaşlığı (konsessiya müqavilələri, hasilatın pay bölgüsü və s.) ilə bağlı	Özlə tərəfdaşın layihədə nəzərdə tutulan işləri nəzərdə tutulmuş vaxtda təhvil verə bilməməsi və ya keyfiyyətsiz yerinə yetirməsi								
Təbii fəlakətlərlə bağlı	Anbardakı mal-material ehtiyatlarının tələf olması, istehsalatda fasilələr və s.								
İstehsalat avadanlığının sıradan çıxması nəticəsində yaranan xərclər ilə bağlı	İstehsalatda fasilələr, gözlənilməyən məsrəflər və s.								
İqtisadiyyatda baş verən hadisələrin təsiri ilə bağlı	İnflyasiya, pandemiya, tələbatın azalması və s.								
Uzunmüddətli aktivlərin gələcək demontajı (sökülməsi) üzrə qiymətləndirilmiş öhdəlik	Demontaj ustasına, ərazinin bərpası işlərinə məsrəflər								
Struktur dəyişikliyi (müəssisənin seqmentinin ləğvi) ilə əlaqədar işdən kütləvi azad olmalarla bağlı	Müavinətlərin verilməsi və s.								
Xarici bazarlarda baş verən dəyişikliklər ilə bağlı	Xarici ticarət və təchizat zəncirində baş verən dəyişikliklər, valyuta dəyişiklikləri və s.								
Sığorta müqavilələri ilə bağlı	Sığorta müqavilələri planları üzrə öhdəliklər								
İşçilərə verilən faydalarla, o cümlədən pensiya planları ilə bağlı	İşçilərə verilən faydalarla, o cümlədən pensiya planları ilə bağlı öhdəliklər								
Davam edən ləğvetmələrlə bağlı	Nəzərə alınmamış öhdəliklər və tələblər								

Davam edən məhkəmə çəkişmələri ilə bağlı	Nəzərə alınmamış öhdəliklər və tələblər								
Digər hadisələrlə bağlı	Digər hadisələr								
Cəmi									

Qeydlər:

1. Ödəniş tələb olunana bilən hadisənin baş vermə ehtimalı 95%-dən böyük olduqda "qısamüddətli kreditör borcları" kimi təsnif edilir və maliyyə hesabatlarında əks etdirilir.
2. Ödəniş tələb olunana bilən hadisənin baş vermə ehtimalı 50%-dən 95%-dək olduqda "qiymətləndirilmiş öhdəliklər" kimi təsnif edilir və maliyyə hesabatlarında əks etdirilir.
3. Ödəniş tələb olunana bilən hadisənin baş vermə ehtimalı 5%-dən 50%-dək olduqda "şərti öhdəliklər" kimi təsnif edilir və açıqlanma tələb olunur.
4. Ödəniş tələb olunana bilən hadisənin baş vermə ehtimalı 5%-dən kiçik olduqda "az ehtimallı risklər" kimi təsnif edilir və açıqlanmaya tələb olunmur.
5. Bir müəssisədə qiymətləndirilmiş öhdəliyin olması digər müəssisədə şərti aktivin olmasına dəlalət edir. Şərti aktivlər izahlı qeydlərdə açıqlanır.

Forma 3-5-1-2
Ticarət debitor borclarının və ehtimal olunan kredit zərərlərinin təsnifləşdirilməsi cədvəli
_____-c__ il tarixə
Hesabat dövrü: ____ rüb 20__

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: _____

manat

Gecikdirilmiş günlərin sayı	Ticarət debitor borclarının ümumi məbləği						Ehtimal olunan kredit zərəri faizi	Şübhəli borclar üzrə düzəlişlər üzrə ehtiyat	Debitor borclarının xalis balans dəyəri
	Satışdan			İxrac əməliyyatlarından	Digər	CƏMİ			
	Dövlət müəssisələrindən	Digər	CƏMİ						
I	II	III	IV	V	VI	VII	VIII	IX = VII * VIII	X = VII - IX
< 30 gün									
31-90 gün									
91-180 gün									
180-360 gün									
> 360 gün									
CƏMİ									

Forma 3-5-2-1
Əlaqəli şəxslərin ticarət və sair debitor borclarının təsnifləşdirilməsi cədvəli
_____-c__ il tarixə
Hesabat dövrü: ____ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

manat

№	Göstəricinin adı	Ticarət və sair debitor borcların məbləği								
		Hesabat ilinin əvvəlinə	Hesabat dövrü ərzində satışlar	Hesabat dövrü ərzində ödənişlər	Uzunmüddətli debitor borclarından cari hissəyə keçirilən məbləğ	Verilmiş endirimlər	Satışın qaytarılması	Satışın qaytarılmasına görə ödənişin geri qaytarılması	Digər düzəlişlər	Hesabat dövrünün sonuna
1	Əlaqəli şəxslərin ticarət və sair debitor borclar, o cümlədən									
1.1	Təbii olduğu müəssisə üzrə									
1.2	Təbii olan müəssisələr üzrə, o cümlədən									
1.2.1	Törəmə müəssisələr üzrə									
1.2.1.1	...									
1.2.1.2	...									
1.2.2	Nəzarət edilən birgə müəssisələr üzrə									
1.2.2.1	...									
1.2.2.2	...									
1.3	Qrupa daxil olan digər müəssisələr üzrə									
1.3.1	...									
1.3.2	...									

Forma 3-5-2-2
Əlaqəli şəxslərin ticarət debitor borclarının təsnifləşdirilməsi cədvəli
_____-c__ il tarixə
Hesabat dövrü: ____ rüb 20__

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: _____

manat

Gecikdirilmiş günlərin sayı	Əlaqəli şəxslərin ticarət debitor borcları, o cümlədən						Ehtimal olunan kredit zərəri faizi	Şübhəli borclar üzrə düzəlişlər üzrə ehtiyat	Debitor borclarının xalis balans dəyəri
	Təbii olduğu təşkilatdan	Törəmə təşkilatlardan	Asılı və birgə müəssisələrdən	Qrupdaxili təşkilatlardan	Digər əldiyyəti şəxslərlə	CƏMİ			
I	II	III	IV	V	VI	VII	VIII	IX = VII * VIII	X = VII - IX
< 30 gün									
31-90 gün									
91-180 gün									
180-360 gün									
> 360 gün									
CƏMİ									

_____-c__ il tarixə
Hesabat dövrü: ____ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

№	Göstəricinin adı	Ticarət kreditör borcların məbləği							
		Hesabat ilinin əvvəlinə	Hesabat dövrü ərzində artım	Hesabat dövrü ərzində ödənişlər	Uzunmüddətli debitor borclarından cari hissəyə keçirilən məbləğ	Alışın qaytarılması	Alışın qaytarılmasına görə ödənişin geri qaytarılması	Digər düzəlişlər	Hesabat dövrünün sonuna
1	Əlaqəli şəxslərin ticarət və sair kreditör borcları, o cümlədən								
1.1	Təbii olduğu müəssisə üzrə								
1.2	Təbii olan müəssisələr üzrə, o cümlədən								
1.2.1	Törəmə müəssisələr üzrə								
1.2.1.1	...								
1.2.1.2	...								
1.2.2	Nəzarət edilən birgə müəssisələr üzrə								
1.2.2.1	...								
1.2.2.2	...								
1.3	Qrupa daxil olan digər müəssisələr üzrə								
1.3.1	...								
1.3.2	...								

_____-c__ il tarixə
Hesabat dövrü: ____ rüb 20__

№	Göstəricilərin adı	Hesabat dövrü üzrə mal, xidmət və işlərin alışı/satışı							
		Satışlar			Alışlar				
		Satış dəyəri	Satışın maya (balans) dəyəri	Mənfəət marjası	İlkin dəyəri	Qrupdan kənara satılan hissəsi	Uzunmüddətli aktiv kimi uçota alınan hissəsi	Hesabat tarixinə qismamüddətli aktiv kimi balansda qalan hissəsi	Xərcə silinən hissəsi
1	Əlaqəli tərəflər ilə əməliyyatlar-dan gəlirlər, o cümlədən								
1.1	Təbii olduğu müəssisə üzrə								
1.2	Təbii olan müəssisələr üzrə, o cümlədən								
1.2.1	Törəmə müəssisələr üzrə								
1.2.1.1	...								
1.2.1.2	...								
1.2.2	Nəzarət edilən birgə müəssisələr üzrə								
1.2.2.1	...								
1.2.2.2	...								
1.3	Qrupa daxil olan digər müəssisələr üzrə								
1.3.1	...								
1.3.2	...								
1.4	Qrupdan kənara satış								

[illegible][illegible]

2														
...														
Cəmi														

Forma 3-5-3-2
Dövlət müəssisəsinin balansında olan nəqliyyat vasitələrinin reyestr məlumatları
_____ -c_ il tarixə
Hesabat dövrü: ____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

min manat

Sıra №-si	Əsas vəsaitin adı	Nəqliyyat vasitəsinin markası	Nəqliyyat vasitəsinin modeli	Nəqliyyat vasitəsinin növü (minik, avtobus, mikroavtobus, yük avtomobili, motosiklet və s.)	Mühərrikin həcmi	Sərnişin yerlərinin sayı	Əgər yük avtomobilidirsə, icazə verilən maksimum kütlə	Buraxılış ili və ya balans götürüldüyü tarix	İstismar ili	Faydalı istismar müddəti	İlkin dəyəri	Balans üzrə qalıq dəyəri	İstismar vəziyyəti ("İstismar edilir" və ya "İcarəyə verilib" və ya "Yararsızdır")	Audit və ya qiymətləndirmə rəyinin mövcudluğu (vardır/yoxdur)	Məqsəd ("İstehlak" və ya "İnzibati")
1															
2															
...															
	Cəmi														

Silinən nəqliyyat vasitələri üzrə

min manat

Sıra №-si	Əsas vəsaitin adı	Nəqliyyat vasitəsinin markası	Nəqliyyat vasitəsinin modeli	Nəqliyyat vasitəsinin növü (minik, avtobus, mikroavtobus, yük avtomobili, motosiklet və s.)	Mühərrikin həcmi	Sərnişin yerlərinin sayı	Əgər yük avtomobilidirsə, icazə verilən maksimum kütlə	Buraxılış ili və ya balans götürüldüyü tarix	İstismar ili	Faydalı istismar müddəti	İlkin dəyəri	Balans üzrə qalıq dəyəri	İstismar vəziyyəti ("İstismar edilir" və ya "İcarəyə verilib" və ya "Yararsızdır")	Audit və ya qiymətləndirmə rəyinin mövcudluğu (vardır/yoxdur)	Məqsəd ("İstehlak" və ya "İnzibati")
1															
2															
...															
	Cəmi														

Forma 3-5-3-3
Dövlət müəssisəsinin balansında olan maşın və avadanlıqların reyestr məlumatları
_____ -c_ il tarixə
Hesabat dövrü: ____ rüb 20__

Dövlət müəssisəsinin adı: _____

Sıra №-si	Əsas vəsaitin adı	İstifadə olunduğu sahə (tikinti, kənd təsərrüfatı, daşınma, istehsalat və s.)	Funksionallığı	Mühərrikin və ya əsas işçi mexanizmin gücü	Enerji sərfiyyatı (elektrik, yanacaq və s.)	Avtomatlaşdırma səviyyəsi (tam avtomat, yarı avtomat və s.)	Buraxılış ili və ya balans götürüldüyü tarix	İstismar ili	Faydalı istismar müddəti	İlkin dəyəri	Balans üzrə qalıq dəyəri	İstismar vəziyyəti ("İstismar edilir" və ya "İcarəyə verilib" və ya "Yararsızdır")	Audit və ya qiymətləndirmə rəyinin mövcudluğu (vardır/yoxdur)
1													
2													
...													
	Cəmi												

Silinən maşın və avadanlıqlar üzrə əsas vəsaitlərin reyestri

Sıra №-si	Əsas vəsaitin adı	İstifadə olunduğu sahə (tikinti, kənd təsərrüfatı, daşınma, istehsalat və s.)	Funksionallığı	Mühərrikin və ya əsas işçi mexanizmin gücü	Enerji sərfiyyatı (elektrik, yanacaq və s.)	Avtomatlaşdırma səviyyəsi (tam avtomat, yarı avtomat və s.)	Buraxılış ili və ya balans götürüldüyü tarix	İstismar ili	Faydalı istismar müddəti	İlkin dəyəri	Balans üzrə qalıq dəyəri	İstismar vəziyyəti ("İstismar edilir" və ya "İcarəyə verilib" və ya "Yararsızdır")	Audit və ya qiymətləndirmə rəyinin mövcudluğu (vardır/yoxdur)
1													
2													
...													
	Cəmi												

Qeyd:
Siyahıda balans üzrə qalıq dəyəri 500 manatdan böyük olan digər əsas vəsaitlər ayrı-ayrılıqda, 500 manatdan kiçik olan digər əsas vəsaitlər üzrə isə dəyərləri toplanaraq yekun məbləğ şəklində ə

Forma 3-5-3-4
Dövlət müəssisəsinin balansında olan qeyri-maddi aktivlərin reyestr məlumatları
_____ -c_ il tarixə
Hesabat dövrü: ____ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

min manat

Sıra №-si	Əsas vəsaitin adı	Buraxılış ili və ya balans götürüldüyü tarix	Faydalı istismar müddəti	İlkin dəyəri	Balans üzrə qalıq dəyəri	İstismar vəziyyəti ("İstismar edilir" və ya "İcarəyə verilib" və ya "Yararsızdır")	Audit və ya qiymətləndirmə rəyinin mövcudluğu (vardır/yoxdur)
1							
2							
3							
4							
5							
...							
	Cəmi						

Silinən qeyri-maddi aktivlər üzrə

min manat

Dövlət müəssisələrinin borclarına, o cümlədən dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinə dair reyestr məlumatları

Dövlət müəssisəsinin adı:_____

[illegible]

Bu Forma kredit təşkilatları tərəfindən qəbul edilən əmanətlərə (depozitlərə) samil edilmir.

Borcalmaların yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə reyestr məlumatları

Dövlət müəssisəsinin adı:

Sıra №-si	Borcalmanın təyinatı	Borcalmanın yuxarı həddi	İmzalanmış kredit (zəmanət) müqaviləsinin məbləği	İstifadə	
				Kredit	Korporativ zəmanət
1					
2					
3					
4					
5					
...					

Bu Forma kredit təşkilatları tərəfindən qəbul edilən əmanətlərə (depozitlərə) şamil edilmir.

Satınalmalarla bağlı məlumatlar

Dövlət müəssisəsinin adı:

ilin əvvəlindən artan yekunla

[illegible]

[illegible]

nömrəsi və aid olduğu Tədbirlər Planında sıra nömrəsi	ayrılmış cəmi vəsait	yetirilmiş işlərin cəmi dəyəri	borc və ya artıq ödəmələr	işlərin məbləği	yetirilmiş işlərin dəyəri (ƏDV- ilə)	Dövlət büdcəsinin vəsaiti	Daxili vəsait (dövlət-özal tərəfdaşlığı daxil olmaqla)	Beynəlxalq kredit	Daxili kredit	Akkreditiv hesab	Qrant	Subsidiya	Ssuda	Digər (qeyd edin)	qalıq (borc və ya artıq ödəmə)	Beynəlxalq kreditor qurumlar ilə birgə maliyyələşmə)	illik tələb və

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 09 fevral 2026-cı il tarixli 3-23/3-4-2/2026 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

6 nömrəli əlavə

Dövlət müəssisələrinin borclarına, o cümlədən dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinə dair məlumatlar
Forma 6-1
Kredit vəsaitlərinin istifadəsi barədə aylıq hesabat
— — — — — -c_ il tarixə

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: _____

Layihənin kodu					
Kredit sazişinin nömrəsi					
Sazişin imzalanma tarixi					
Kreditor təşkilat					
İcraçı təşkilat					
Layihənin adı					
Kreditin ümumi məbləği					
Kreditin valyutası					
ABŞ dolları ekvivalenti					
Hesabatın valyutası					
İllik faiz dərəcəsi		Öhdəlik haqqı		Xidmət haqqı	
Hesabat dövrünün əvvəlinə					
Vəsaitlərdən istifadə		Vəsaitlərin qalığı			
Forma 6-1.1 Kredit vəsaitlərinin istifadəsi barədə					
Kredit transları					
Xərc maddələri		Kredit transları		Qalıq	
Təsviri		Ayrılmış məbləğ		Əməliyyat tarixi	
				Məbləğ	
				Cəmi layihə üzrə	
Cəmi:					
Forma 6-1.2 Xüsusi hesabdan vəsaitlərin çıxarılması barədə					
Xüsusi hesabın rekvizitləri					
Hesab nömrəsi					
Bankın adı					
Hesabda vəsait qalığı		Hesabat dövrü ərzində hesabda əməliyyatlar			
		Daxilolma (Debet)		Çıxarılmış (Kredit)	
İlin əvvəlinə					
Hesabat dövrünün əvvəlinə					
Hesabat dövrünün sonuna					
Forma 6-1.3 Kredit hesabından vəsaitlərin çıxarılması barədə					
Kredit hesabının rekvizitləri					
Hesab nömrəsi					
Bankın adı					
Hesabda vəsait qalığı		Hesabat dövrü ərzində hesabda əməliyyatlar			
		Tarix		Daxilolma	
				Çıxarılmış	
				Ö/T nömrəsi*	
İlin əvvəlinə					
Hesabat dövrünün əvvəlinə					
Hesabat dövrünün sonuna					
Cəmi:					

Qeyd:
* Ayrılmış məbləğ - hər maddə üzrə nəzərdə tutulmuş
* Ö/T - Ödəniş tapşırığı

Forma 6-2
Ödənişlər barədə aylıq hesabat
— — — — — -c_ il tarixə

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı: _____

Layihənin kodu			
Kredit sazişinin nömrəsi			
Sazişin imzalanma tarixi			
Kreditor təşkilat			
İcraçı təşkilat			
Layihənin adı			
Kreditin ümumi məbləği			
Kreditin valyutası			
ABŞ dolları ekvivalenti			
Hesabatın valyutası			
İllik faiz dərəcəsi		Öhdəlik haqqı	
		Xidmət haqqı	
Forma 6-2.1 Kreditə xidmət üzrə ödənişlər barədə			
Əsas borc üzrə faktiki ödənişlər		Faizlər və digər haqlar üzrə faktiki ödənişlər	
Tarix		Məbləğ	
		Faiz və haqların adı	
		Məbləğ	
Cəmi:			
Cəmi ödənişlər			
Dövrü		Əsas borc üzrə	
		Faizlər və digər haqlar üzrə	

Cari ilin əvvəlindən		
Layihənin əvvəlindən		
Borcun qalığı	Forma 6-2.2 Təkrar Borc Sazişi əsasında dövlət büdcəsinə ödənişlər	
Borcun ümumi məbləği	Borcun qalığı	
Dövrü	Əsas borc üzrə	Faizlər və digər haqlar üzrə
Cari ilin əvvəlindən		
Layihənin əvvəlindən		

Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Kollegiyasının 09
fevral 2026-cı il tarixli 3-23/3-
4-2/2026 nömrəli Qərarı ilə təsdiq
edilmişdir.

7 nömrəli Əlavə

Dövlət müəssisələrinin xalis mənfəətin bölgüsü və ictimai əhəmiyyətli xidmətlər göstərilməsi öhdəlikləri üzrə
ayrımalar barədə hesabat

_____c_ il tarixə
Hesabat dövrü: __ rüb 20__
Dövlət müəssisəsinin adı: _____

Göstəricinin adı	CƏMİ	Cari ilin III rübü üzrə proqnoz istifadə	Cari ilin IV rübü üzrə proqnoz istifadə	Növbəti ilin I rübü üzrə proqnoz istifadə	Növbəti ilin II rübü üzrə proqnoz istifadə	Növbəti ilin III rübü üzrə proqnoz istifadə	Növbəti ilin IV rübü üzrə proqnoz istifadə	Sonrakı dövr üzrə proqnoz istifadə	manat
Xalis mənfəətin bölüşdürülmüş hissəsi, o cümlədən									
Dividendlər, o cümlədən									
Dövlət büdcəsinə									
Təbə olduğu dövlət müəssisəsinə									
Digər payçılara (səhmdarlara)									
İşçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılmasına, idarəetmə orqanlarına bonus ödənişlərinə və digər sosial xərclərinə ayrımlar, o cümlədən									
Müəssisənin fəaliyyət nəticələrinə əsaslanan ödəniş sistemi çərçivəsində idarəetmə orqanlarının üzvlərinə									
Müəssisənin fəaliyyət nəticələrinə əsaslanan ödəniş sistemi çərçivəsində işçilərə									
Digər məqsədlərlə işçilərə və rəhbər heyətinə ödənişlərə									
Sair sosial xərclərin ödənilməsinə									
Kapital ehtiyatlarına ayrımlar, o cümlədən									
Nizamnamə kapitalının artırılmasına									
Törəmə müəssisələrdə əlavə payların (səhmlərin) alınmasına									
Digər hüquqi şəxslərdə payların (səhmlərin) alınmasına									
İnvestisiya xərclərinə, o cümlədən									
Tikili və avadanlıqların alınması									
Əsas vəsaitlərin (fondların) tikintisi									
Maşın və avadanlıqların alınması									
Nəqliyyat vasitələrinin alınması									
Qeyri-maddi aktivlərin alınması									
Digər əsas vəsaitlərin (fondların) alınması									
Qanunvericilik üzrə ehtiyatların yaradılmasına ayrımlar									
Digər investisiya fəaliyyəti üzrə xaric olmalar									
Biznes və inkişaf strategiyalarında nəzərdə tutulmuş digər xərclərə									
İctimai əhəmiyyətli xidmətlər göstərilməsi öhdəlikləri üzrə ayrımlar, o cümlədən									
Qrantlar									
İanələr									
Digər ictimai əhəmiyyətli xidmətlər									
Xalis mənfəətin digər məqsədlərə bölgüsü									

Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Kollegiyasının 09
fevral 2026-cı il tarixli 3-
23/3-4-2/2026 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

8 nömrəli Əlavə

Dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlarına dair məlumat

Hesabat ili: ____
Dövlət müəssisəsinin adı: _____

№- si	Göstəricinin adı	növbəti il üzrə	sonrakı üç il üzrə		
		20__-c1 il	20__- c1 il	20__- c1 il	20__- c1 il
1	Ötən il istisna olmaqla əvvəlki illər üzrə dövlət büdcəsinə ödənilməli olan dividend borcundan ödəniləcək hissə				
2	Ötən ilin yekunu üzrə xalis mənfəət*				

3	Xalis aktivlərinin dəyəri nizamnamə kapitalının miqdarından az olması və ya dividendlərin ödənilməsi nəticəsində az olması səbəbilə ötən ilin yekunu üzrə xalis mənfəətin bölüşdürülməyən hissəsi				
4	Ötən ilin yekunu üzrə bölüşdürülə bilən xalis mənfəət (2-3)				
5	Ötən ilin yekunu üzrə bölüşdürülə bilən xalis mənfəətdə dövlətin payı				
6	Dövlət büdcəsinə hesablanmış dividend, o cümlədən				
6.1	xalis mənfəətin 30%-i (5*30%)				
6.2	xalis mənfəətin digər hissəsi				
7	Ötən ilin yekunu üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət büdcəsinə dividend ödənişindən azad olunan hissə				
8	Dövlət büdcəsinə hesablanmış dividendin əvəzləşdirilməsi, o cümlədən				
8.1	dövlət büdcəsindən ödənilməli olan maliyyə yardımları				
8.2	dövlət büdcəsindən ödənilməli olan subsidiyalar				
8.3	dövlət büdcəsindən ödənilməli olan investisiyalar				
8.4	dövlət büdcəsindən ödənilməli olan digər xərclər				
9	Dövlət büdcəsinə ödəniləcək dividend (1+6-7-8)				

Qeyd:
*3-cü sətir üzrə göstərici dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər üzrə 100 min manatdan, publik hüquqi şəxslər üzrə isə 20 min manatdan az olduqda ondan aşağıdakı sətirlər sıfır götürülür (9-cu sətir istisna)

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 09 fevral 2026-cı il tarixli 3-23/3-4-2/2026 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

9 nömrəli əlavə

Dövlət büdcəsinə ödənilmiş dividendlər, bölüşdürülmüş xalis mənfəətin və ictimai əhəmiyyətli xidmətlər göstərilməsi öhdəlikləri üzrə ayrırmaların istifadəsi barədə hesabat

_____c_ il tarixə

Hesabat dövrü: ___ rüb 20__

ilin əvvəlindən artan yekunla

Dövlət müəssisəsinin adı:_____

manat

Göstəricinin adı	Ötən illər üzrə bölüşdürülmüş mənfəətin cari ilin əvvəlində istifadə edilməmiş hissəsi	Hesabat dövrü üzrə bölüşdürülmüş mənfəət	Hesabat dövründə faktiki istifadə	Hesabat dövrünün sonuna bölüşdürülmüş mənfəətin istifadə edilməmiş hissəsi
Xalis mənfəətin bölüşdürülmüş hissəsi, o cümlədən				
Dividendlər, o cümlədən				
Dövlət büdcəsinə				
Təbə olduğu dövlət müəssisəsinə				
Digər payçılara (səhmdarlara)				
İşçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılmasına, idarəetmə orqanlarına bonus ödənişlərinə və digər sosial xərclərinə ayrırmalar, o cümlədən				
Müəssisənin fəaliyyət nəticələrinə əsaslanan ödəniş sistemi çərçivəsində idarəetmə orqanlarının üzvlərinə				
Müəssisənin fəaliyyət nəticələrinə əsaslanan ödəniş sistemi çərçivəsində işçilərə				
Digər məqsədlərlə işçilərə və rəhbər heyətinə ödənişlərə				
Sair sosial xərclərin ödənilməsinə				
Kapital ehtiyatlarına ayrırmalar, o cümlədən				
Nizamnamə kapitalının artırılmasına				
Törəmə müəssisələrdə əlavə payların (səhmlərin) alınmasına				
Digər hüquqi şəxslərdə payların (səhmlərin) alınmasına				
İnvestisiya xərclərinə, o cümlədən:				
Tikili və avadanlıqların alınması				
Əsas vəsaitlərin (fondların) tikintisi				
Maşın və avadanlıqların alınması				
Nəqliyyat vasitələrinin alınması				
Qeyri-maddi aktivlərin alınması				
Digər əsas vəsaitlərin (fondların) alınması				
Qanunvericilik üzrə ehtiyatların yaradılmasına ayrırmalar				
Digər investisiya fəaliyyəti üzrə xaric olmalar				
Biznes və inkişaf strategiyalarında nəzərdə tutulmuş digər xərclərə				
İctimai əhəmiyyətli xidmətlər göstərilməsi öhdəlikləri üzrə ayrırmalar, o cümlədən				
Qrantlar				
...				
İanələr				
...				
Digər ictimai əhəmiyyətli xidmətlər				
...				
Xalis mənfəətin digər məqsədlərə bölgüsü				

